

İsmixan OSMANLI
Filologiya üzrə fəlsəfə doktoru
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
 iosmanli@mail.ru

“KİTABI-DƏDƏ QORQUD” ABİDƏSİNİN ON ÜÇÜNCÜ BOYU OLMUŞDURMU?

Açar sözlər: Kitabı-Dədə Qorqud, 13-cü boy, Şəcərəyi-tərakimə, Bəkir Çobanzadə, repressiya

Key words: Kitabı-Dada Gorgud, 13th story, Shajare-i-Tarakime, Bekir Chobanzade, repression

Ключевые слова: Книга моего Деде Коркута, 13-й рассказ, Шаджара-и таракима, Бекир Чобан-заде, репрессия

Uzun illərdir ki, dünya qorqudşünaslığında Azərbaycan xalqının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” eposunun 13-cü boyunun olması haqqında fikir dolaşmaqdadır. Abidənin həmin boyunun əlyazmasını vaxtilə Azərbaycanın görkəmli dilçi alimi Bəkir Çobanzadənin (1893-1937) Sankt-Peterburq (keçmiş Leningrad) Şərqsünaslıq İnstitutunda üzə çıxardığı haqqında məlumat verilsə də, sonralar görkəmli alim repressiyaya məruz qaldığından, həmin əlyazmanın taleyi haqqında bu günə qədər məlumat olmamışdır. Qorqudşünaslıqda bu məsələyə indiyədək aydınlıq gətirilmədiyindən, abidənin 13-cü boyunun olduğu haqqında fikir bu gün də gündəmdə qalmaqdadır.

Əslində abidənin 13-cü boyunun olması haqqında məlumatın qısa tarixçəsi belədir: “Kitabi-Dədə Qorqud” abidəsinin on üçüncü boyunun əlyazmasının professor B.Çobanzadə tərəfindən tapılması haqqındakı məlumat hansı yollarsa xarici mətbuata yol tapmışdır. İlk dəfə M.Ə.Rəsulzadə tərəfindən Berlində nəşr edilən “Ana dili” jurnalında bu tapıntı haqqında məlumat verilmişdir. Həmin məlumat sonralar Türkiyə qorqudşünasları tərəfindən gündəmə gətirilmiş, oradan isə yenidən Azərbaycan alimləri tərəfindən istifadə edilmişdir. Lakin indiyə qədər qorqudşünas alimlər əsasən abidənin 13-cü boyunun olub-olmaması haqqında mübahisələr aparsalar da, heç kimin ağılına həmin məlumatın dərc edildiyi ilkin mənbəni aşkarlayıb üzə çıxarmaq düşməmişdir. Məhz bu səbəbdən həmin məsələ bu günə kimi öz həllini tapmamışdır.

Apardığımız araşdırmalar nəticəsində nəhayət ki, “Kitabi-Dədə Qorqud” abidəsinin on

üçüncü boyunun əlyazması haqqında məlumat verən ilkin mənbəni tapmağa nail olduq. Məlum oldu ki, Azərbaycanın görkəmli dilçi alimi, professor B.Çobanzadənin adıçəkilən tapıntısı haqqında “Bakinskiy raboçiy” qəzetinin 1936-cı il 04 avqust tarixli [№ 179 (4978)] buraxılışında məlumat verilmişdir. Qəzetin həmin sayının 4-cü səhifəsində rus dilində “Qiymətli tapıntı” (“Dədə Qorqud”un on üçüncü hekayəsi) adlı redaksiya yazısı dərc edilmişdir [1]. Orada professor B.Çobanzadənin Sankt-Peterburq (keçmiş Leningrad) Şərqsünaslıq İnstitutunda qədim əlyazmalar arasından “Kitabi-Dədə Qorqud” abidəsinin indiyə qədər elmə məlum olmayan on üçüncü boyunu aşkarladığı haqqında məlumat verilmişdir. Məqalə müəllifinin dediyinə görə, bu boy Azərbaycan tarixi üçün bir sıra əhəmiyyətli məlumatlara malik olan “Şəcərəyi-Qara Kəmə” adlı əsərin əlyazmasının əvvəlinə daxil edilmişdir. Yazıda bildirilir ki, araşdırma zamanı məlum olmuşdur ki, həmin əlyazmanın əvvəlinə daxil edilmiş hissənin “Kitabi-Dədə Qorqud” abidəsinin digər boyları ilə bənzərliyi vardır: hər ikisində eyni surətlərdir, burada başqa boylarda olan süjetlər vardır və hər iki abidə eyni yazı üslubuna malikdir. Məqalədə bildirilir ki, bu tapıntı haqqında professor B.Çobanzadə o zamankı Dil və Ədəbiyyat İnstitutunda dilçi və şərqsünas alimlər qarşısında çıxış edərək məlumat vermişdir. Alimlər B.Çobanzadənin tapdığı “Şəcərəyi-Qara Kəmə” adlı əsərin əvvəlinə daxil edilmiş hissənin “Kitabi-Dədəm Qorqud” dastanının 13-cü boyu olduğu qənaətinə gəlmişlər. Nəzərə alınmışdır ki, yaxın vaxtlarda həmin 13-cü boy ayrıca nəşr edilsin. Eyni zamanda onun

SSRİ EA-nın Azərbaycan Filialının “Xəbərlər”inin yaxın nömrələrinin birində dərc edilməsi qərara alınmışdır. Lakin sonradan bu tapıntı barədə məlumat verilməmiş və dediyimiz kimi, həmin əlyazmanın taleyi indiyə qədər nə məlum qalmışdır.

Məlumdur ki, görkəmli ədəbiyyatşünas alim B.Çobanzadə “Kitabi-Dədə Qorqud” abidəsini ilk dəfə tədqiq edən alimlərdəndir. O, 1936-cı ildə “Kitabi-Dədə Qorqud”un ədəbi-lingvistik təhlili” adlı əsər də yazmışdır. Alim həmin əsərin üzərində işləyərkən 1936-cı ildə Sankt-Peterburqda (keçmiş Leningrad) olmuş və orada adıçəkilən həmin əlyazmanı Şərqsünəşliq İnstitutunun qədim əlyazmaları arasından tapmış və görünür, əsərin surətini çıxarıb götürmüşdür. Lakin B.Çobanzadə 13 oktyabr 1937-ci ildə repressiya qurbanı olaraq öldürülmüdü. Onda olan digər əlyazmalarla birlikdə Sankt-Peterburqdan gətirdiyi həmin əlyazmalar da sovet orqanları tərəfindən müsadirə edilmişdir. Alimin “Kitabi-Dədə Qorqud”un ədəbi-lingvistik təhlili” adlı əsəri də indiyə qədər əldə edilməmişdir. Beləliklə, alimin öz əsəri və “Kitabi-Dədə Qorqud” dastanının 13-cü boyu kimi təsbit edilmiş əlyazma yoxa çıxmışdır.

Qeyd etmək lazımdır ki, B.Çobanzadənin əlində olan əlyazmanı “Şəcəreyi-Qara Kəmə” adlandıran məqalə müəllifi səhvə yol vermişdir. Bunu onun öz məqaləsi təsdiq edir. Belə ki, həmin məqalədə o, belə bir fikir söyləyir: “Əlyazmanın müəllifi – XVII əsr Xivə xanı Əbülqazi Bahadırın dediyinə görə, həmin hissə ona şifahi şəkildə, rəvayətdən gəlib düşmüşdür”. Deməli, məqalə müəllifi açıqca göstərir ki, professor B.Çobanzadənin Sankt-Peterburq (keçmiş Leningrad) Şərqsünəşliq İnstitutundan əldə etdiyi əlyazma XVII əsr görkəmli sərkərdə və özbək-türk tarixçisi Xivə xanı Əbülqazi Bahadır xanın (1603-1664) əsərlərindən birinin əlyazma mətni olmuşdur.

Əbülqazi Bahadır xan türk xalqlarının tarixi və mədəniyyəti üçün son dərəcə əhəmiyyətli iki möhtəşəm abidənin – “Türkmənlərin soy kitabı” (“Şəcəreyi-tərakimə”) və “Türklərin soy kitabı” (“Şəcəreyi-türk”) adlı tarixi əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. Deməli, qəzetdəki məqalənin müəllifinin göstərdiyi kimi, Əbülqazi Bahadır xanın adıçəkilən əsərinin adı “Şəcəreyi-Qara Kəmə” yox, “Şəcəreyi-

tərakimə”dir.

Görünür ki, professor B.Çobanzadənin 1936-cı ildə Sankt-Peterburq Şərqsünəşliq İnstitutundan əldə etdiyi əlyazma nüsxəsi XVII əsr tarixçisi Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” adlı əsərinin əlyazması olmuşdur. Həmin əsərini Əbülqazi xan hicri 1071-ci ildə (miladi 1660-1661-ci illər) yazıb başa çatdırmışdır. Əsəri ilk dəfə A.Q. Tumanski rus dilinə tərcümə edib, 1897-ci ildə Aşqabatda nəşr etdirmişdir [2]. Əsəri dünya elm aləmi məhz bu nəşr vasitəsilə tanımışdır.

A.Q.Tumanskinin özünə məxsus olmuş həmin əlyazma nüsxəsi onun ölümündən sonra (1920) akademik A.N.Samoyloviç tərəfindən o zamankı Asiya Muzeyinə verilmişdir. Sonralar həmin muzeyin əsasında Leningrad (indiki Sankt-Peterburq) Şərqsünəşliq İnstitutu yaradıldıqda əlyazma həmin institutun Əlyazmalar fondunda A895 şifri altında saxlanılmışdır. Professor B.Çobanzadə 1936-cı ildə əsərin əlyazmasını şifrə altında saxlanılan əlyazma nüsxəsindən köçürmüşdür.

Həmin əlyazma nüsxəsi A.N.Samoyloviç tərəfindən bu cür təsvir edilmişdir: əlyazmanın ölçüləri 18x11,5sm-dir. Əlyazma mavi rəngli vərəqdə yazılmışdır. Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” adlı əsərinin əlyazması ümumi əlyazmanın 1-55-ci vərəqlərini (nömrələmə A.Q.Tumanskiyə məxsusdur) təşkil edir. Əsərin əlyazmasından əvvəldə Əlişir Nəvainin müxtəlif şeirləri yazılmış 8 ədəd sarı-ağ rəngli və 2 ədəd mavi rəngli vərəqlər vardır. Əlyazmanın sonunda şeir yazılmış sarı-ağ rəngli daha iki vərəq vardır. Əlyazmanın V-VI vərəqlərində türkmən şairi Axsan Şeyxin (Dana Atanın) şeirlə yazdığı “Oğuznamə”si yazılıbdır [3, s.39; 4, s.896]. Əlyazmanın üzünü hicri tarixi ilə 1237-ci ilin rəcəb ayında (miladi 1821-1822-ci il) türkmənlərin Qayıxan tayfasının çarıq tirsindən Oraz Məhəmməd mollanın oğlu Qurbanğəldi əsərin ən qədim və yaxşı əlyazmasından biri olan XVII əsrə məxsus Daşkənd əlyazma nüsxəsindən köçürüb hərbi tərcüməçi və şərqsünəşliq A.Q.Tumanski (1861-1920) üçün hazırlamışdır [3, s.41; 4, s.898].

Vaxtilə bu əlyazmanın surətini o zamankı SSRİ EA Türkiyə Linqvistika Cəmiyyətinə – Türk Dil Qurumuna hədiyyə etmişdir. Həmin əlyazma 1937-ci ildə İstanbulda nəşr edilmişdir

(Şecerei-Terakime. Yazan: Ebülqazi Bahadır. İkinci Türk Tarih Kurultayı üyelerine Türk Dil Kurumunun armağanı. Sovyet İlimler Akademiyasının Türk Dil Kurumuna gönderdiği fotokopidir).

Görkəmli rus türkoloqu akademik A.N.Kononov indiki Sankt-Peterburqda saxlanılan A.Q.Tumanskiyə məxsus əlyazma da daxil olmaqla, yeddi əlyazma nüsxəsindən istifadə edərək Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərini 1958-ci ildə hazırlayaraq rus dilində nəşr etdirmişdir [5]. Bu sətirlərin müəllifi "Şəcəreyi-tərakimə"nin akademik A.N.Kononovun rus dilindəki həmin nəşrindən Azərbaycan dilinə tərcümə edərək, 2002-ci ildə Bakıda nəşr etdirmişdir [6].

Beləliklə, göründüyü kimi, 1936-cı il "Bakinskiy raboçiy" qəzetində dərc edilmiş bir yazı səksən ilə yaxındır ki, "Kitabi-Dədə Qorqud" abidəsinin 13-cü boyunun olduğu haqqında dünya qorqudsünasları arasında gümanlara səbəb olmuşdur. Əslində isə dediyimiz kimi, Bəkir Çobanzadənin Sankt-Peterburq (keçmiş Leningrad) Şərqsünaslıq İnstitutunda üzə çıxardığı əlyazma mətni Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərinin əlyazma nüsxəsidir. Hal-hazırda həmin əlyazma nüsxəsi Sankt-Peterburq Şərqsünaslıq İnstitutunun Əlyazmalar fondu əsasında 2007-ci ildə yeni yaradılan Rusiya Federasiyası Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun Əlyazmalar Fondunda 1491 şifri altında saxlanılır [7].

ƏDƏBİYYAT

1. Тринадцатый рассказ "Деде Коркуда". Баку, газета "Бакинский рабочий", 1936, 04 август.
2. Абуль-Гази Бохадур-хан. Родословная туркмен (Генеалогическое древо туркменского народа). Перевод А.Г.Туманского. Ашхабад, 1897.
3. Самойлович А.Н. Один из списков "Родословного древа туркменского" Абулгази-хана. Доклады Академии Наук СССР, серия-В, 1927, № 2.
4. Самойлович А.Н. Один из списков "Родословного древа туркменского" Абулгази-хана. Самойлович А.Н. Тюркское языкознание. Филология. Руника. Составители и ответственные редакторы Г.Ф.Благова, Д.М.Насилов. Москва: Восточная литература, 2005.
5. Родословная туркмен. Сочинение Абу-л-Гази хана Хивинского. Перевод А. Н.Кононова. Ответственный редактор член-корреспондент АН СССР С.Е. Малов. Москва-Ленинград: Изд-во АН СССР, 1958.
6. Şəcəreyi-tərakimə (Türkmənlərin soy kitabı). Redaktor: professor İsmayıl Öməroğlu. Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" NPB, 2002.
7. Дмитриева Л.В. Каталог тюркских рукописей Института востоковедения Российской академии наук. Ответственный редактор О.Ф.Акимускин. Москва, Восточная литература, 2002.

Ismikhan Osmanli

HAS THE 13th STORY OF "KITABI-DADA GORGUD" EXISTED?

SUMMARY

There have been some assumptions for many years about that 13th story of Kitabi Dada Gorgud was revealed by Professor Bekir Chobanzade and then was disappeared. The author of this article determined on the basis of which this information was published that a copy of the manuscript obtained from the Leningrad Oriental Studies Institute by Professor Bekir Chobanzade does not belong to Kitabi Dada Gorgud. It was copied from manuscript of the work "Genealogy of the Turks" (Shajare-i-Tarakime) by a khan of the Khanate of Khiva Abu al-Ghazi Bahadır.

Исмихан Османлы

**БЫЛО ЛИ 13-е СКАЗАНИЕ ПАМЯТНИКА
«КИТАБИ-ДЕДЕ ГОРГУД»?**

РЕЗЮМЕ

Долгие годы подвергается обсуждению представленное мировому горгудоведению профессором Бекиром Чобанзаде и впоследствии утраченное 13-е сказание эпоса «Китаби-Деде Горгуд». Автор настоящей статьи на основе опубликованного указанного сообщения установил, что данный экземпляр рукописного текста, обнаруженный профессором Бекиром Чобанзаде в ленинградском Институте востоковедения, является не частью эпоса «Китаби-Деде Горгуд», а переписанным рукописным экземпляром произведения XVII века «Родословная туркмен» (Şəşəreyi-tərakimə) Абу-л-Гази хана Хивинского (1603-1664).